



**Dilqəm  
ƏHMƏD**

(əvvəli ötən sayımızda)

*İmanın partizan savaşında özünəməxsus fikirləri və taktikası vardır. 'Mən heç bir zaman başımda 25 nəfərdən çox, 12 nəfərdən az partizan saxlamadım. İstəsə idim, mövcudu yüzlərə çıxarırdım, fəqət o zaman silah-sursat təmin, iaşə, geyim və kontrol məsələləri gücləşir. Bir partizanın etrafında daima tanıldığı və inandığı şəxslər olmalıdır' deyirdi.*

İman danışarkən bəzən dəyər, fikrə gedir, şəhid yoldaşlarını xatırlayaraq gözləri dolurdu. Savaşlarda daima rusları hədəfə aldılarını, yerli türk kommunistlərlə məcbur olmadıqca uğraşmadığını söyləyirdi. İmanın partizanları bir gün bir neçə yerli türk kommunisti tutaraq gətirmişlər və "bunları öldürəcəyik!" deyə dırənmişlər. İman yoldaşlarına belə demişdi: "Bu zavallı xalqı bir tərəfdən rus qırşın, bir tərəfdən də biz qıraq, bu, Allaha rəvamıdır? Xeyr, men bunların öldürülmərinə icazə vermirməm, buraxın getsinlər". Bu şəkildə əmr vermişdir. Bu vəziyyəti görən kommunistlər İmanın ayaqlarına qapanmışlar. Bu adlanə taktikası sayesində İman öz kəndi olan Faxraliya istədiyi zaman sərbəst şəkildə gedib-gələ bilmişdir. Bəzən qırmızı ordunun qiyafatını geyinərək yoldaşları ilə birlikdə qırmızı rus orduları arasından müəyyən mənteqəyə səza bilmışdır. Borçalı elinin Lüksemburq (alman koloniyası), Cəlaloğlu, Şuləvər, Marnuel, Başkeçid, Aşağı Saral, Sadaxlı və Aşağı İrməsan bucaqlarında sərbəstcə dolaşlığı zamanlar olmuş və bu bölgədəki gürçü, alman, türk və hətta erməni kəndlilərindən yardım görmüşdür.

*İmanın dəstəsinə mənsub partizanlar bir gün meşəbəyini mühəsib və qorucusunu pul dolu heybələri ilə tutub getirir. Bu adamlar meşədə çalısan işçilərə pul paylamaq və maaşlarını ödəmək üçün atla yola düşübələmiş. Dəstə üzvlərinin gözü heybədəki pulda idi. İman bu pulların işçilərə aid olduğunu anlayınca 'buraxın getsinlər, işçilərin pulunu qəsb etməyə haqqımız yoxdur' deyə partizanlara əmr etmişdir. Bu hadisə Gürcüstanda Hopret kəndi cıvarında olan Lalver - Allahverdi taxta fabrikinə yaxın bir yerde cərəyan edir. O zaman Tiflisdə olan Lavrenti Be-riya bu hadisəni eşidincə: 'Kaş ki İman o pulu alardı, bizim üçün daha yaxşı olardı, işçilər və xalq ondan nifrat edərdi' deyə deyinir.*

İman bunları gözləri dolaraq danışır və deyir ki, mənim partizanlıqda təqib etdiyim yol atalarımın və xalqının mənə öyrətdiyi yoldur. Xalq deyimində olduğum kimi:

**Əzizim Ordubada  
Yol gedər Ordubada  
Qoşunda sərkər gərək  
Verməyə ordu bada.**

Bir gün Çekanın tənmiş əməkdaşlarından biri İmanla görüşmək, onu mücadilədən vaz keçirmək istəyir. Təyin edilən yerde partizanlıq ənənəsinə uyğun olaraq müəyyən şərtlərə görüş baş tutur. Həmin Çeka mənsubuna İman deyir: "Həni siz Azərbaycana hürriyyət gətirəcəkdiniz? Azərbaycana istiqal verəcəkdiniz? Qırmızı ordu ölüməndən, qandan, acliq və sefalatdən başqa Azərbaycana

zavallı atam mənim ucbatımdan Çeka qapıllarında süründü, indi de yenə mənim üzündən Çeka böyükleri kəndimi və evimi basır, ixtiyar atamı pərişan edir". Artıq İmanın dəstəsinin taqəti də tükənməkdə idi.

Nəhayət, ata həsrətinə dözə bilmir, kəndinə gedir. O zaman qırmızı ordu gücləndirilmiş, etrafındaki başqa partizan dəstələrinin çoxu dağıdılmışdı. İman bir yoldaşını yanında götürürək gecəyəri kəndindəki evinə gedir. Atası ilə görüşür. İmanın məhəcub vəziyyətini görən atası ona xıtabə: "Oğlum, sən mənim qarşımı ağ üzə çıxırsan. Mən səninlə iftixar edirəm. Sən

komandanı İmanın sağ olduğunu, Türkiyədə yaşadığını söyləyir. Bala xanım rus taqım komandanının evlənmə təklifini redd edir. Taqım komandanı Bala xanımı düşünməsi üçün 24 saat möhəlet verir. Eyni günde axşamı Bala xanım Faxralı kəndində qeyb olur. Yaxınları və əqrəbələri uzun axtarışdan sonra Bala xanımı Faxralı kəndinin yaxınlığından axan bir çayda koma halında tapırlar və ertəsi günü Bala xanım ölürlər.

Azərbaycan istiqal mücadiləsinin minlərcəndən biri olan və xalqın içindən çıxan İmanın bu həzin tragediyası Azərbaycan partizan savaşlarının əxla-

cəbhədə amerikalılarla döyüşərək ölməkdə görülürler.

Bütün dünya bilməlidir ki, Vyvetnam savaşı Vyvetnam xalqının istiqalı və hürriyyəti savaşı deyildir. Bu savaş Sovet Rusiyasının Qırmızı Çin divini Sakit okean adalarına itələyərək və çıxararaq Amerikanın başına yuvarlamaq, Amerika üçün ölüm-dirim məsəlesi olan bu Vyvetnam savaşı Qırmızı Çini Sakit okeana çıxarmamaq və qocaman Çin divinin geopolitik vəziyyətin gərəyinə və vaxtilə çar Rusiyasının qismən Çin imperatorluğundan zəbt etdiyi Dış Mongolustana, Sibir, Qazaxistana və Türküstana itələməkdir. Unutmamaq lazımdır ki, Dış Mongolustanda bir milyon mongol əhali yaşamaqdadır, ancaq 28.000.000 böyük baş heyvan vardır. Bura Sovet Rusiyasının ət anbarıdır. Bu ölkə Türkiyənin üç misli böyükliyidir...

## Borçalıda ruslarla savaşan partizan *Qars xatirələri*

heç bir şey getirmədi. Qırmızı rus ordusu Azərbaycandan çəkilsin, o zaman mən və mənim kimi yüzlərə partizan mücadilədən vaz keçər". İman Çeka mənsubunun təklifini redd edir.

İmanın silahının yetdiyi Borçalı bölgəsində kəndli ailələri, gəlinlər, qızlar sərbəst şəkildə kənd, ev işlərində çalışmaqdə, bağlarına azad surətdə gedib gəlməkdəyidilər. Bu gəlin və qızlara nə İmanın dəstəsindən, nə də kənd əhalisindən kimsə təcavüz edə bilərdi. Hər kəs İmandan çəkinərdi. İmanın partizanlıqda mühüm hesab etdiyi

dinimiz və millətimiz üçün ruslarla savaşırsan" deyir. Bəzi məsələləri danışdıqdan sonra ayrılrak atası İmana: "Sənə son vəsiyyətimdir, oğlum, ruslarla savaşda sıxışsan, əsla təslim olma, özünü öldür!" deyə son sözünü söyləmişdir. Ata ilə oğul qucaqlaşaraq ayrılmışlar və bu ayrılıq son olmuşdur. Bədbəxt atanı İman Türkiyəyə sığındıqdan sonra ruslar güləmişlər.

*1930-cu ildə İmanın 10 döyüçüsü ilə ana vətənə sığınması çok dramatik olmuşdur. İman yoldaşları ilə Türkiyə hü-*

**Bütün dünya bilməlidir ki, Vyvetnam savaşı Vyvetnam xalqının istiqalı və hürriyyəti savaşı deyildir. Bu savaş Sovet Rusiyasının Qırmızı Çin divini Sakit okean adalarına itələyərək və çıxararaq Amerikanın başına yuvarlamaq, Amerika üçün ölüm-dirim məsəlesi olan bu Vyvetnam savaşı Qırmızı Çini Sakit okeana çıxarmamaq və qocaman Çin divinin geopolitik vəziyyətin gərəyinə və vaxtilə çar Rusiyasının qismən Çin imperatorluğundan zəbt etdiyi Dış Mongolustana, Sibir, Qazaxistana və Türküstana itələməkdir. Unutmamaq lazımdır ki, Dış Mongolustanda bir milyon mongol əhali yaşamaqdadır, ancaq 28.000.000 böyük baş heyvan vardır. Bura Sovet Rusiyasının ət anbarıdır. Bu ölkə Türkiyənin üç misli böyükliyidir...**

bir prinsipi də vardi: "Mən yoldaşımın vurulduğunu görməyim, fəqət yoldaşım mənim vurulduğunu görərlərse, zərər yoxdur". Bu qaydalarla İman üç il qırmızı ruslarla savaşır. İman daim yanında iki tapança daşıyordı. Ona "niyə iki tapança daşıyırsan?" deyə soruşduğu zaman demişdi: "Bu tapançanın birini düşmənə qarşı istifadə edirəm, digərini düşmənə əsir düşməyərək özümə qarşı istifadə etmək üçün daşıyıram!".

Bir gün bir dağ yamacında İman və döyüşçüləri Güllə xanım adlı Aşağı İrbəsan nahiyyəsi müdürü olan qadın kommunistlərə qarışılırlar. Güllə xanım İmanın onları öldürəcəyini zənn edərək yalvarır: "Ey dilimizin əzbəri, çölümüzün aslanı, qəlbimizin sevgilisi, məclisiyin yaraşığı, tökmə qanları, kəsmə yolları, tərk et bu Vətəni". İman döyüşçüləri ilə birlikdə Güllə xanımın üzünə baxmadan yoluna davam edirlər. Bir gün İman Faxralı kəndindən məlumat gelir ki, biri atası Təh-məsələdən xəberə gətirib, onunla görüşmək isteyir. İman gələn adamə deyir: "Mən atama qarşı məhcubam, onun üzünə baxa bilmerəm, bir zamanlar

**dudunu keçərkən ilk işi yerə qapanaraq müqəddəs ana vətan torpağını öpmək olur. Ondan sonra hüdudboyu böyük komandanı olan bir yüzbaşı ilə qarışılırlar. Böyük komandanı İman və yoldaşlarından silahlı təslim etmələrini istəyir. İlk olaraq İman silahını ciyinindən çıxaraq öpər və 'Sən ciyinime saldığım zaman ya Vətənin istiqalına, yaxud da bir dosta təslim edəcəyimə əhd etmişdim. Vətəni düşmənə təslim etdim, sənə daşımağa layiq deyiləm. İndi sənə bir dosta əmanət edirəm' deyir və gözləri dolur. Silahını yüzbaşına təhvıl verir. Bu mənzərə qarışında İmanın silahını təslim alan yüzbaşı ağlayır. Eyni şəkildə İmanın döyüşçüləri də silahlarını hüdud komandanına təhvıl verirlər.**

İmanın tragediyası burada bitmir. Öz doğma yurdu Borçalıda buraxıldı arvadı Bala xanıma ikinci Dünya müharibəsi əsnasında, rusların yaşadıqları çox kritik dövrə bir rus taqımı gelir ve yanlarında gətirdikləri şəxslər evlənməsini təklif edirlər. Bala xanım bu gələn rus taqım komandanından soruşar: "Əvvəlcə mənə deyin gőrüm, İman sağıdırı?.." Taqım

qi durumunu, əsaletini göstərmək üçün bir nümunə olaraq yazdım. Bizim lumumbacılardır. Vyvetnam partizan savaşlarını öyərək anladır və dastanlar qosular. Halbuki Vyvetnam partizanlarının arxasında yuxarıda da ərz etdiyim kimi Qırmızı Çin və Sovet Rusiyası kimi bu savaşa maddi və mənəvi şəkildə hər yönən dəstəkləyənlər vardır. Vaxtılı Moskvada yetişdirilən Şimali Vyvetnamın communist lideri Ho Şi Min Amerikaya qarşı məcadilə apararken zavallı bədbəxt Vyvetnam xalqının mənfəəti üçün deyil, onu yetişdirən Moskva və Pekinin imperialist əməlliəti üçün məcadilə etməkdə, öz xalqını bada verməkdədir. Sovet və Qırmızı Çin partizan zabitləri tərəfindən təlim gören və en son silahlara təmin edilən Şimali Vyvetnam partizanlarının vaxtılı Roma imperatorlarının öz sadist zövqlərini tətmim etmək üçün təlim verərək ölüm üçün hazırlıqları gladiatori lərənən heç bir fərqə yoxdur. Bu bədbəxt, zavallı şimali vyvetnamlılar onlara təklif edilən partizanlıq təlimini rədd etsələr, zaten öldürüləcəklərini bilirlər. Yegane çıxış yolu

zəbt etdiyi Dış Mongolustana, Sibir, Qazaxistana və Türküstana itələməkdir. Unutmamaq lazımdır ki, Dış Mongolustanda bir milyon mongol əhali yaşamaqdadır, ancaq 28.000.000 böyük baş heyvan vardır. Bura Sovet Rusiyasının ət anbarıdır. Bu ölkə Türkiyənin üç misli böyükliyidir. 11.000.000 əhalisi olan Qazaxistana Sovet Rusiyasının buğda anbarıdır. Bu ölkə də Türkiyənin üç misli böyükliyindədir. Sovet Rusiyasının son illərdə qərbə göstərdiyi ilfatlarında özünəməxsus gizli planlarından başqa bu Qırmızı Çin divinin dünya siyasetində oynamaya başladığı və bundan sonra da oynayacağı siyasetin böyük payı vardır.

**Qars səfərində keçmiş Azərbaycan partizanlarının mənə danışdıqları qırx il öncəki Azərbaycan istiqal mücadiləsi xatirələrini yazarkən sərhəd boyunda ön sıparda olmanın müqəddər cəfalarını çəkmiş Qars və çevrəsi ilə cəfəkar Qars xalqının dərdlərini gözərimlə görдüm və bu yazıya qismən mövzu seçdim.**

"Türk kültürü", sayı 64, 1968-ci il.

**Borçalıda ruslarla savaşan partizan**

